

Termal suların geotermik xüsusiyyətləri (müzakirə təriqilə)

S.Ş. Salahov, g.-m.e.n.¹,U.S. Salahova,²¹Milli Geoloji Kəşfiyyat Xidməti,²Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

Açar sözlər: tektonik dərinlik qırılması, sulu horizont, temperatur, bulaq, sahə, geotermik pillə, qradiyent, termal sular.

e-mail: Thermalwater_63@mail.ru

Геотермические особенности термальных вод (в порядке обсуждения)

С.Ш. Салахов к.г.-м.н.¹, У.С. Салахова²¹Национальная геологоразведочная служба²Азербайджанский государственный университет нефти и промышленности

Ключевые слова: тектонические глубинные разломы, водоносные горизонты, температура, родники, площади, геотермическая ступень, градиент, термальные воды.

Термальные воды Азербайджана связаны с глубинными разломами общекавказского, субмеридионального и ортогонального направлений. Тепло из мантии вертикально мигрирует к поверхности Земли. В зависимости от залегания водоносного горизонта и площади термальные воды имеют разную температуру. Так, например, на Курдамирской площади их температура достигает 94 °C. В этом случае важным критерием являются интрузии средней юры, которые выступают как кондуктивный фактор.

На Ленкоран-Лерикской площади термальные родники связаны с глубинными разломами. Геотермическая ступень и градиент меняются в зависимости от глубины и площади.

На площади Хафхони, Донузотан, Мишарчай, Готурсу, Аркivan и др. температура родниковой воды колеблется от 50 °C до 64 °C, debit составляет 3.5–5.0 l/s. Газовый состав этих вод относится к азот-метановой группе.

На площади Истису-Кельбаджар термическая ступень составляет 2–3 °C, а температура воды на поверхности достигает 70 °C.

Во время исследовательских работ особое внимание было обращено на эти факторы, влияющие на формирование термальных вод страны.

Geothermal features of thermal waters (in the order of discussion)

S.Sh. Salahov, Cand. in G.M.Sc.¹, U.S. Salahova²¹National Geological Exploration Service²Azerbaijan State University of Oil and Industry

Keywords: tectonic deep faults, water-bearing reservoirs, temperature, springs, areas, geothermic step, gradient, thermal waters.

Thermal waters of Azerbaijan are associated with deep faults of General Caucasus, submarine and orthogonal directions. The warmth from the mantle migrates vertically to the Earth surface. Depending on the bedding of water bearing reservoir and the area, thermal waters have different temperatures. Thus, for example, on Kürdəmir area their temperature reaches up to 94 °C. In this case, the important criterion is the intrusion of Middle Jurassic appearing as a conductive factor.

Thermal springs in Lenkeran-Lerik area are associated with deep faults. Geothermic step and gradient change depending on the depth and area.

In Kəfəkhəni, Donuzotan, Misharchay, Gotursu, Arkivan and other areas the temperature of spring water fluctuates between 50 °C and 64 °C, the discharge comprises 3.5–5.0 l/s. Gas composition of these waters relates to the nitrogen-methane group.

In İstisu-Kelbajlar area thermic step is 2–3 m/°C, and the water temperature on the surface reaches up to 70 °C.

During research surveys, special attention was paid to these aspects affecting the formation of the country's thermal waters.

Respublika ərazisində aygı-ayrı termal su bölgələrində tektonik qırılmalar sahə və dərinlikdən asılı olaraq müxtəlifdir. Digər əsas amillərlə yaşı tektonik qırılmalar da termal suların geotermik xüsusiyyətlərinə intensiv təsir edir. Tektonik qırılmaların təzahür etdiyi Yaşma-Bəndovan, Şamaxı-Qızılıağac, Arpa-Samur, Nehrəm-Ləkətağ, Cənubi Araz yaxınlıqları Pamir-Abşeron və digər yerlərdə termal sular daha çox inkişaf etmişdir.


Arpa-Samur eninə qırılması üzrə termal su hövzələri Xaçmaz və Xudat bloklarında (Xudatda II-Çinartala, IV-Kənd Xudat) nisbətən dinamikdir. Xudat strukturu Zeyid sahəsində, Tabaşır çöküntüləri təqribən 700 m hipsometrik səviyyə förlənilər quyu kəsilişlərində izlənilmişdir [1].

Naxçıvanda Nehrəm-Ləkətağ cavan tektonik qırılması üzrə termomineral sular sərhədlərin. Qırılanın Darıdağ hissəsinə doğru mərgümüş tərkibli termal sular nisbətən yüksək temperaturla xarakterizə olunur. Ordubad-Araz hidrogeokimyəvi zonasına doğru yeraltı suların istilik rejimində zəif təzahürlər qeydə alınır. Cənubi Araz qırılması üzrə eni 20–25, uzunluğu isə 45–50 km olan bir hidrosferada istilik axınının paylanması və miqrasiyası baş verir (şəkil). Burada sükurların litoloji tərkibi, həmçinin stratigrafik yaşı da termal suların geotermik şəraitinə dəha çox təsir edən əsas amillərdəndir.

Kürdəmirdə Carlı ərazisindən keçən Pamir-Abşeron planetar qırılması Mezozoy çöküntüləri üzrə buxar flüidlərin əmələ gəlməsində və yayılmasında əsas tektonik amildir və miqrasiya proseslərində bir növ generator rolunu oynayır. Geoloji inkişaf tarixində dərinlik faylarının üstəgəlmələrə, "Bənof" zonalarına çevriləməsi və müsbət qırışığın tağı dərtlilməyə məruz qaldığı Carlı strukturunun dislokasiyası zamanı saqılı apofizm şəraitində güclü istilik axını təzahür edir. Bu geotermik proses

- En istiqamətli qırılmalar
- Ortoqonal istiqamətli qırılmalar
- Ümumqazlı istiqamətli qırılmalar
- 3000 m dərinlikdə səxurların temperaturu (°C)

Azərbaycan Respublikasının geoizoterm xəritəsi



zamanı mantiyadan flüidlər sorularaq yer səthində doğru miqrasiya edir və hal-hazırda Carlı strukturunda 94 °C temperaturda termal suların çıxışı məlumudur. Belə dərinlik qırılmaları ölkə ərazisində termal suların geotermik xüsusiyyətlərinə təsir edən əsas amillərdəndir. Belə ki, tədqiqat rayonunda olan 1000-dən artıq təbii termomineral su çıxışlarının 500-dən çoxunun temperaturu 30 °C-dən yüksəkdir. Böyük və Kiçik Qafqazın Azərbaycan hissəsində müxtəlif məqsədlərlə qazılmış quyular vasitəsilə yüksək temperaturlu termal su yataqları aşkar edilmişdir.

Respublika ərazisində termal su bölgələrinin hər birində geotermik şərait öyrənilmiş, sistemləşdiriləp aparılırla, cədvəl və qrafiklər tərtib edilmişdir. Burada ayri-ayrı bölgələr üçün dərinlikdən asılı olaraq, temperaturun paylanması xarakteri araşdırılmışdır. Həm lokal, həm də regional plan da respublika ərazisi üçün geoizoterm xəritələri qurulmuş, sahə və dərinliyə nəzərən temperaturun paylanması xüsusiyyətləri interpretasiya olunmuşdur. Araşdırmalar zamanı hər bir strukturun faktiki materiallarından geniş istifadə edilmişdir. Termal suların geotermik şəraiti sxematikləşdirilərkən tərtib olunmuş cəvəllərdə hidrogeoloji tədqiqat aparılmış dərinlik, tədqiqat horizontu, suyun sərfi, quyağzı temperatur, dinamik və statik səviyyələr, minerallaşma dərəcəsi, kimyəvi tərkib, əsas mikrokomponentlər, suyun qaz tərkibi kompleks

tədqiq olunmuş və respublika ərazisi üçün geniş şəkildə öyrənilmişdir.

Məlumdur ki, Yer təkino doğru temperatur qanunauyğun artır, bununla əlaqədar yerin daxili istiliyindən istifadə problemi ortaya çıxır. Yerin daxilində istilik əsasən radioaktiv izotopların (^{238}U , ^{235}U , ^{232}U) parçalanması hesabına toplanır.

Təbiətdə iki tip geotermal sistem mövcuddur: termal su və quru-qızılış səxur. Energetik nöqtəyi-nəzərdən də geotermal sistemlər yüksək (temperaturu 200 °C-dən yüksək) və aşağı (temperaturu 200–150 °C-dən aşağı) entalpiyalı olaraq qruplaşdırılır. Bu sistemlər əsasən üç qrupa bölündür:

1. 150 °C-dən yuxarı – yüksək temperaturlu (buxar hidrotermələri);
2. 90–150 °C – mülayim temperaturlu;
3. 0–90 °C – aşağı temperaturlu [2].

Azərbaycan Respublikasının ərazisi Baş və Kiçik Qafqaz meqaantiklinalli və onları ayıran Kür meqasinklinalli ilə Böyük Qafqazdan şimal-şərqə doğru uzanan Xəzəryani-Quba zonası, canubdan Talyş dağ silsiləsi və Lənkəran düzənlüyü, habelə Bakı və Abşeron arxipelaqları ilə təmsil olunmuşdur. Termal suların əmələ gəlməsində müxtəlif hipotez nəzəriyyələr mövcuddur ki, bunların da içərisində ən geniş yayılanları aşağıdakılardır:

- infiltrasiya yolu ilə bütün yeraltı sular atmosfer çöküntüləri hesabına qidalanır;

- sedimentasiya yolu ilə su hövzələrində çöküntütoplanma nəticəsində yeraltı suların formalaşması termal suları əmələ getirir;

- termal sular yuvenil yolu ilə maqmadan ayrılan qaz və buxarların əmələ gəlməsi əlaqədardır.

Termal suların geotermik xüsusiyyətləri araşdırılarkən yeraltı suların dinamikası əsas amillərdən biri hesab olunur. İntensiv su mübadiləsi dağ səxurları ilə termal suların temperatur asılılığını tənzimləyir. Belə ki, Xəzəryani-Quba rayonunda Xudat-Xaçmaz profili üzrə qazılmış quyularda Alt Məhsuldar Qat (MQ) çöküntülərindən 30 °C, Üst MQ çöküntülərindən isə 52 °C istiliyində termal sular almışdır. Bunun da əsas səbəbi Üst MQ çöküntülərinin Alt MQ çöküntülərinə nisbətən dəfələrlə çox su ehtiyatına malik olmasıdır ki, burada da yeraltı suların balansı həlliəcə rol oynayır.

Respublika ərazisində termal suların tərkibində kimyəvi elementlərin yayılması yalnız dağ səxurlarında deyil həm də onun miqrasiya xüsusiyyətləri ilə tənzimlənir ki, bu da ən başlıcası geotermik şəraitdən əlaqədardır. Geotermik şəraitin mürkkəbliyi həm də müxtəlif dərinlikli tektonik qırılma zonalarında aydın seçilir, bunu Xudat qalxımında (quyu № 112, süzgəc 2877–2603 m) Orta Yura çöküntülərindən alınmış termal suların əsas göstəriciləri sübut edir [3].

Xəzəryani-Quba rayonunun Kənd Xudat tektonik qırılma zonasında yerləşmiş 112 №-li quyunun əsas geokimyəvi göstəricilərinə əsasən yatağın termik şəraitinin çox mürskəb olduğu aydın görünür. IV tektonik blokda qeyri-keçirici pozulmanın varlığı bu hövzədə yüksək minerallaşmaya və tərkibində anionlardan Cl, kationlardan isə Na⁺ + K⁺ yüksək miqdarda təzahürü, habelə yod və bromun uyğun olaraq 7.5 və 276.8 mg/l miqdarda xarakterizə olunması, yüksək temperatur rejimi gün ərzində 2160 m³ həcmində termal suların alınmasını labüb edir. Analoji hal II tektonik qırılma xəttinə yaxın Xaçmaz strukturunun Qusarçay ərazisində, dərinliyi 3000 m olan 116 №-li quyuda, Üst Tabaşır çöküntülərində də müşahidə edilmişdir.

Orta Yura çöküntü kompleksinin təcrübə-sınaq işlərindən sonra Üst Tabaşır yaşılı məhsuldar intervallar (əsasən karotaj diaqramları əsasında) PKS-80 tipli perforatorlarla perforasiya olunduğundan sonra 2337–2228 m dərinlikdən temperaturu 85 °C olan, gündə 6000 m³ debitlə xarakterizə edilən termal sular almışdır. Burada genetik əmsallar Na/Cl = 0.95, Cl/Br = 258 təşkil edir [4].

1985-ci ildən başlayaraq, müəllifin bilavasitə iştirakı ilə Yalama, Nabran, Xaçmaz və Xudat

sahələrində mineral-termal suların axtarış və kəşfiyyat işləri aparılmışla yanaşı qazılmış quyularda müntəzəm geotermik müşahidələr yerinə yetirilmişdir [1].

Respublika ərazisində termal suların geotermik xüsusiyyətlərinə görə xəritə və qrafiklər tərtib edilmişdir. Müxtəlif çöküntü komplekslərini əhatə edən termal suların kompleks təhlili aparılmışdır. Bu araşdırmaların nəticəsi göstərir ki, termal suların tədqiqi zamanı müşahidə olunan dəyişikliklər təsadüfi deyil, müxtəlif hidrogeoloji-geotermik şəraitdən asılı olaraq qanuna uyğun xarakter daşıyır.

Mezokaynozoy çöküntülərinin termal sularının kimyəvi tərkibi və istiliyinin dərinlikdən, həmçinin stratiqrafik yaşdan asılı olaraq dəyişməsi aydın müşahidə edilir. Bu istiqamətdə termal suların ion və qaz tərkibi də dəyişkəndir [5]. Sahələr üzrə geotermik şəraitin dəyişməsi bütün faktiki materialların (geoloji, hidrogeoloji, geokimyəvi, geofiziki, geotermik və s.) kompleks təhlili nəticəsində aydınlaşdırıldı. Respublika ərazisində ayrı-ayrı bölgələrin stratiqrafik yaşından asılı olaraq dəyişmə əyrişlərinin müqayisəsi çox maraqlı geotermik nəticələr əldə etməyə imkan verdi.

İon-qaz tərkibi və digər əsas faktiki materiallardan istifadə edərək, respublika üzrə müxtəlif dərinliklərdə (1500, 2000, 2500, 3000, 3500, 4000 m) geoizoterm xəritələri tərtib edildi.

Geotermik şəraiti qiymətləndirərkən həm də dərinlik qırılmaları ilə əlaqədar olan təbii çıxış sahələri tədqiq olundu. Kiçik Qafqazın dağlıq hissəsində termal su bulaqları Kəlbəcər rayonu ərazisində (İstisu, Bağırsaq, Aşağı İstisu) geniş yayılmışdır. Həmin bulaqların debiti 0.3–20 l/s, temperaturu 36–74 °C, minerallaşma dərəcəsi 3–7 q/l, kimyəvi tərkibi isə xlor-natrium-kalsium-ludur.

Termomineral su bulaqları Naxçıvan Muxtar Respublikası ərazisində və Lənkəran-Lerik zonasında da yayılmışdır. Naxçıvan Muxtar Respublikasında termal su çıxışları 800–900 m mütləq yüksəklidə yerləşən Darıdağ sahəsindədir. Termomineral suların debiti 2.5 l/s, minerallaşma 10.9–17.4 q/l, kimyəvi tərkibi isə xlor-hidrokarbonat-natriumludur. Muxtar Respublika ərazisində Badamlı, Vayxır, Sirab və s. kimi mineral sular əhəmiyyətli süfrə suyu kimi istifadə olunur və həmçinin müalicəvi xüsusiyyətlərə də malikdir.

Lənkəran-Lerik zonasının Masallı rayonu ərazisində yerləşən Baş Ərkivan, Donuzötən, Mişarçay, Qotursu kimi temperaturu 50–64 °C, debiti 3.5–5.0 l/s, xlor-kalsium tipli termal su bulaqları

təzahür edir. Lənkəran rayonu ərazisində Aşağı və Yuxarı Lənkəran, Xaft-xoni sahəsində temperaturu 42.6 °C, debiti 0.5–14.0 l/s, minerallaşma dərəcəsi 10–35.5 q/l, xlor-natrium-kalsiumlu kimyəvi tərkibə malik bulaqlar maraqlı doğurur. Astara rayonunda isə temperaturu 43–48 °C, debiti 20 l/s, xlor-natrium-kalsiumlu termal su çıxışları mövcud olub azot-metan qaz tərkibinə malikdir.

Azərbaycan Respublikasının əsas termal su yataqları hesab olunan Xəzəryani-Quba, Lənkəran-Lerik, Kürşəhən, Naxçıvan, Kür-Qabırıçaylarası, Cəlilabad, Abşeron, Şamaxı-Qobustan və Acınohur bölgələrinin hidrogeotermik xüsusiyyətləri arasında onların kimyəvi tərkibindən asılı olmayaraq temperaturu 35 °C-dən yüksək olan yeraltı sular müvafiq cədvəllərə daxil edilmişdir [4].

Termal sular həm də iri tektonik qırılma, habelə vulkanogen lay və vulkanogen çökəm səxurların çat-yarıq zonalarında daha əlverişli geotermik şərait yaradır. Belə sahələr yer səthində daha yaxın olduqda iri istilik enerji ehtiyatları təbii çıxışlarla tənzimlənir. Belə ki, Lənkəran rayonu, Quba-Qusar zonası və digər sahələrdə termomineral sular çox sayıda bulaqlarla təzahür edir.

Küryanı bölgə respublikanın mərkəzi hissəsində, əsasən Kür və Araz çayları arasında yerləşir. Bölgənin stratıqrafik kəsilişində Yura, Tabaşır, Paleogen (Paleosen, Eosen, Oliqosen), Neogen və Dördüncü Dövr çöküntüləri iştirak edir. Litoloji tərkiblərinə görə vulkanik və çökəm səxurlardan təşkil olunmuşdur.

Tektonik quruluşuna görə isə Kür çökəkliyi, Büyük və Kiçik Qafqaz, həmçinin Talış dağ silsilələri arasında yerləşən geniş meqasinklinoriumdan ibarətdir və bir sıra tektonik vahidlərdən təşkil olunmuşdur.

1969-cu ildə Carlı sahəsində 3 №-li quyudan Üst Tabaşır çöküntülərindən temperaturu 94 °C və debiti 20000 m³/gün-ə kimi olan termal su alınmışdır. Belə sular 40 °C-yə qədər soyudulsara, onun istilik gücü 53.5 MVT təşkil edər. Kürdəmir rayonunda digər bir quyuda debiti 10000 m³/gün-ə çatan 82 °C temperaturlu termal su aşkar edilmişdir ki, bunun da istilik gücü (40 °C-yə qədər soyudulsara) 20.4 MVT təşkil edir. Bu baxımdan Şirvanlı sahəsində temperaturu 60 °C və debiti 3000 m³/gün olan termal sular maraqlı doğurur.

Kiçik Qafqazda İstisu dərsəni boyunca 40 km-lıq məsafədə İstisu və Bağırsaq zonası xüsusi seçilir. Burada, termal bulaqların təzahür etdiyi ərazidə geotermik pillə 2–3 m°C təşkil edir. Təcrübə-ölçmə işləri göstərir ki, Bağırsaq yaxınlığında

100 m dərinlikdə temperatur 80 °C-yə çatır, İstisu-da 60–70 m dərinlikdə temperatur 62; 300–350 m dərinlikdə isə 75 °C-dir. Yuxarı İstisuda ümumi debit gündə 800–900, Aşağı İstisu da isə 25 m³-dir.

Respublika ərazisində termal suların yayılma xüsusiyyətlərinin öyrənilməsi zamanı müxtəlif bloklarda tektonik qırılmaların xarakteri, onların əmələ gətirdikləri sxematik hidrogeoloji hesablaşma sxeminin tipi (plast-kvadrant, yarızolaq, zolaq və s.) əsas götürülür. Faktiki materialların təhlili əsasında ayrı-ayrı dərinliklər üzrə qurulmuş geoizotermələr xəritəsinə görə tədqiqat rayonunda müxtəlif sahələr ayrıldı. Temperaturu 35 °C-dən aşağı, 35–50, 50–70 və 70 °C-dən yüksək olan zonalar respublikamız üçün tərtib olunmuş geoizoterm xəritəsində aydın görünür.

İzotermlər xəritəsindən də göründüyü kimi, yüksək temperatur göstəricisine malik termal sular əsasən dərinlik qırılmalarına yaxın zonalarda qeydə alınır. Dərinlik qırılmalarının istiqamətindən asılı olaraq termal suların temperatur göstəricisi ayrı-ayrı sahələr üzrə qanuna uyğun deyişir. En, ortoqonal və Ümumqafqaz istiqamətli dərinlik qırılmaları respublikanın ayrı-ayrı regionlarında termal suların formalşaması baxımından müxtəlif təsir xüsusiyyətlərinə malikdir.

Kürdəmir ərazisində Carlı strukturunda təzahür edən dərinlik qırılmalarının quyuğu temperaturu 94 °C-yə çatan yüksək debitli termal suların alınmasına səbəb olan əsas tektonik amillərdən sayılır. Digər bölgələrdə də tektonik qırılmaların təsirini qeyd etmək vacibdir. Belə ki, dərin Talışönü qırılması Lənkəran-Lerik bölgəsində termomineral bulaqların təzahürü üçün əsas hesab olunur.

Xəzəryani-Quba termal su bölgəsində, əsasən Albin yarıqlı qumdaşlarla səciyyələnən termomineral sular Xaltan, Xaşı, Cimi, Ərmiş, Söhüb və s. sahələrdə yüksək temperaturlu olub, balneoloji xüsusiyyətlərə malikdir. Əsasən kükürd iyi ilə xarakterizə olunan belə sular bir çox xəstəliklərin müalicəsində əhəmiyyətlidir.

Respublika ərazisində termal suların geotermik şəraitində digər dərinlik qırılmaları ilə yanaşı Moribor, yaxud Pamir-Abşeron planetar qırılmasını xüsusi qeyd etmək lazımdır. Belə ki, bu tektonik pozulma üzrə yeraltı sular yüksək termik xüsusiyyətlərə malikdir. Kür çökəkliyində, əsasən Neftçala sahəsində termal-sənaye sular yüksək konseñtrasiyaya malik yod və brom komponentləri ilə xarakterizə olunur. Bu komponentlərlə zəngin olan termal-sənaye suların istilik rejimində müxtəlif istiqamətli dərinlik qırılmaları üzrə termobarik proseslərin rolü böyükdür.

Beləliklə, qurulmuş izotermələr xəritəsində ayrı-ayrı tektonik pozulmalara yaxın olan sahələr nisbətən yüksək temperatur göstəricilərlə xarakterizə olunur (İstisu-Kəlbəcər, Xəzəryani-Quba, Lənkəran-Lerik və s. termal su bölgələri). Geoizotermələr xəritəsində [3] süxurların temperaturu 60–70 °C (-1500 m) və 80–90 °C (-2500 m) təşkil edir və bu dərinliklər yaş etibarı ilə Miosen, Alt MQ, Tabaşır və Orta Yura çöküntülərinə uyğun gəlir. Müxtəlif dərinliklərdən alınan termal sular ayrı-ayrı sahələr üzrə yer səthində də yüksək temperaturla səciyyələnir. Dərinlik artdıqca geotermik qradiyentin qiyməti azalır və 500–3000 m intervalda bu göstərici 6.94–2.98 °C/100 m təşkil edir. Bu istiqamətdə geotermik pillənin qiyməti artır və 500 m-dən 3000 m-ə qədər olan intervalda 14.39-dan 33.80 m°C-yə qədər dəyişir. Xudat-Xaçmaz sahəsində termal sulara kəşfiyyat işləri aparmaq üçün ən məhsuldar dərinlik 1250–1500 m intervaldır və bu dərinlikdən alınan suların quyuğu temperaturu 54–60 °C təşkil edir. Burada termal suların texniki-iqtisadi göstəriciləri əlverişli sayılır.

Termal suların geotermik xüsusiyyətlərinə təsir göstərən amillər içərisində həmin suların formalşamağa başladığı geoloji dövrün yaşı əsas hesab olunur. Belə ki, Kür çökəkliyində olan termal sular infiltrasiya və sedimentasiya mənşəli olub, Pliosenin əvvəlində formalşmışdır. Termal suların formalşmasında əsas maraqlı sahə Maykopun gil çöküntü kompleksidir. Müqayisə üçün Maykopun kəsilişində Gəncə sahəsində geotermik pillənin 24–31, Beyləqan sahəsində 30–40 olduğu halda Kür çökəkliyində bu parametr orta hesabla 40–55 m°C-dır. Bundan başqa termal sular Boyuk Qafqazın cənub yamaclarında Mezozoy çöküntülərinin yarıqlı və damar tipli dərinlik qırılmalarında formalşmış və əsasən infiltrasiya suları ilə qidalanır.

Nəticə

1. Respublikanın müxtəlif bölgələrində, əsasən dağlıq və dağətəyi zonalarda termal sular çat və damarlarla yer səthində çıxır. Bu sular müalicəvi əhəmiyyət kəsb edir və yüksək istilik qabiliyyətinə malikdir. Tərkibindəki qazın əsas komponentləri metan, karbon qazı və azotdan ibarətdir. Kimyəvi tərkibinə görə anionlardan Cl, kationlardan isə Na + K üstünlük təşkil edir.

2. Axtarış və kəşfiyyat quyularının qazılmasına nəticəsində ayrı-ayrı dərinliklərdən alınmış termal suların geotermik xüsusiyyətləri müxtəlif kriteriyalarla səciyyələndirilmişdir. Mezozoy yaşı süxur komplekslərindən alınmış termal sular perspektivli sahələrdə yüksək temperatur göstəricilərinə və dinamik su sərfinə malikdir. Yüksək termodinamik şərait və potensial geodinamik gərginlikdə adətən belə sular daha çox minerallaşma göstəriciləri ilə xarakterizə olunur və tərkibi əsas mikrokomponentlər olan yod, brom, bor, arsen və s. ilə səciyyələnir.

Hidrogeoloji göstəricilərinə görə termal sular əsasən yüksək dinamik və statik səviyyələrlə xarakterizə edilir. Geotermik şəraitdə asılı olaraq ayrı-ayrı sulu komplekslərdə təzyiq keçiriciliyi, süxurların su keçiriciliyi və digər əsas hidrogeoloji parametrlərin qiyməti müxtəlifdir [6].

3. Kaynozoy yaşı çöküntülərin müxtəlif su komplekslərində termal sular bir-birindən fərqli geotermik göstəricilərə malikdir. Stratıqrafik yaşdan asılı olaraq (Xudat-Xaçmaz termal su yağından Üst MQ sulu kompleksi) termal suların kimyəvi tərkibində xlor və sulfat anionlarının, qaz tərkibində isə metan və azot komponentlərinin ayırt-ayrı areallarda bir-birinə geokimyəvi kecid zonaları mümkindir. Belə geokimyavi zonallıq Xəzəryani-Quba bölgəsində MQ yaşı çöküntülərin sulu komplekslərinin tədqiqi zamanı müyyən edildi.

Ədəbiyyat siyahısı

1. Cələhov C.Ş. *Zaşıtə ot korrozion oborudovanii, rəbotaşaşıq və termal vodalar Azərbaydžan*. III Məjdunərdən nəticəsində əsasən amillər içərisində həmin suların formalşamağa başlığı geoloji dövrün yaşı əsas hesab olunur. Belə ki, Kür çökəkliyində olan termal sular infiltrasiya və sedimentasiya mənşəli olub, Pliosenin əvvəlində formalşmışdır. Termal suların formalşmasında əsas maraqlı sahə Maykopun gil çöküntü kompleksidir. Müqayisə üçün Maykopun kəsilişində Gəncə sahəsində geotermik pillənin 24–31, Beyləqan sahəsində 30–40 olduğu halda Kür çökəkliyində bu parametr orta hesabla 40–55 m°C-dır. Bundan başqa termal sular Boyuk Qafqazın cənub yamaclarında Mezozoy çöküntülərinin yarıqlı və damar tipli dərinlik qırılmalarında formalşmış və əsasən infiltrasiya suları ilə qidalanır.
2. Cələhov C.Ş. *Balıqneologicheskie svoistva termalnykh vod Xudat-Su kompleksa Azerbaydzhan*. //Nauchnoe mnenie, 2013, № 6, c. 199-202.
3. Cələhov C.Ş. *İngibitorlu zaşıtə ot korrozion oborudovanii pri ispol'zovanii termalnykh vod Azerbaydzhan*. //Aktual'nye problemy gumanitarnykh i estestvennykh nauk, 2011, № 2, c. 268-270.
4. Salakhov S.Sh. *Geochemical indexes of mineral-thermal water in north-east of Great Caucasus* // Azərbaycanda Geofizika Yenilikləri, 2004, № 2, s. 50-51.
5. Dadaşov F.G., Dadaşov A.M., Kabulova A.Y. *Prirodnye gazy termalnykh i yodo-bromnykh vod Azerbaydzhan* na i razrabotka poiskovyx kriteriyev s provedeniem radiometricheskix issledovanii. – Bakı: Elm, 1994, 108 c.
6. Aliyev C.A., Cəlaev C.G., Əfəndiyev D.I., Karakaşlı V.L., Əhmədova X.A. *Geotermicheskaya xarakteristika Prikaspisko-Kubinskoy oblasti v sviazi s otsenkoy perspektiv neftegazonosnosti* // Sovetskaya geologiya, 1972, № 12, c. 133-138.